

Bir ağ buludun arxasında, şimşeklerin ışığında, yaz yağışına bələnin dərə boyu qəçirdi, kol dibindən hənövə üzüb sinəmizə taxardı. Yemliyin, quzuqlağının dadına baxdıq, təkəsaqqal, qırxbuğum yüksəldi, üst başımızı qurutmaq üçün ocaq catib halay qurdıq, bulaqlarda ol üzümüzə su vurub dincəldidik. Təbiati sehriñ düşündə, yolu-irizi azan-da haymiz, səsimiz sildürüm qayalarda əs-sada verordi. Səmt tutub gedəndə başımızın üstündə dolanın buludlar dolub boşalar, palıd ağacının yarpaqları bizi yağışdan qoruyardı, hava ayazıyb acılandan sonra dağ döşündə durma qatır kimi surlanmış çadır göründü, yurd yerinə galib cixdiğimizə sevinir-dik. Günlörümüz nağıl kimi ötüb keçərdi, morugun rangı yanaqlarımıza köçərdi, böyürtkənin sırası qanımıza hopardi, baldırğan qollarımıza qüvvət verərdi.

Bu dediklərim nə nağıldır, nə de ef-sane, bu bəxtlər gəncləri bir vaxtlar Qarabağda, Şərqi Zəngəzurda yaşamışdır. Otun, çıçayıñ ətrinə bürünmüş dağların döşündə, adamı bihuş edən çə-

ve meşə sa-hələrini məhv edib, torpaqın üst münbit qatını yararsız hala salıb.

Azərbaycanın azad olunmuş ərazilərində 43 min hektar ərazisi olan təbiət qoruqları və təbiət yasaqlıqları - Bəsütçay və Qaragöl qoruqları, Laçın, Qubadlı, Arazboyu və Daşaltı yasaqlıqları ermənilər tərəfindən məhv edilib, həmin illər arzində düşmən torpaqlarımıza qənim kəsilib. İşğaldan evvel burada "Azərbaycan Respublikasının Qırmızı Kitabı"na daxil edilmiş çox sayıda fauna və flora mühafizə olunur-

ləşir. Qoruğun ümumi sahəsi 240 hektardır və burada 102 bitki növü olub. Ermənilər bu ərazini de vandallıqla məhv ediblər. Ləçin Dövlət Yasaqlığı 1961-ci ilde yaradılıb və yasaqlığın yaradılmasında möqsəd buradakı heynan, qış növlərinin qorubub saxlamaq və artırmaq olub. Yasaqlıqdə cüyür, dağ keçisi, çöl donuzu, ayı və s. heynvanları, turrac, kəkklik və başqa quşlar məskən salıblar. Ərzida Hacisamili meşəsində dünyada en qiyməti qırımızı palıd ağacı olub. Həmin qiyməti ağaçdan istifadə etmek üçün hele çatın dağ yamaclarından keçən arabə yolu çəkilər. Lakin Azərbaycanda sovet hökməti qurulandan sonra fransızlar elibos geri qayıdlılar. Həmin arabə yolunun izi həle de qalmaqdadır. Qızıl paliddan çox qiyməti mebel və konyalı spirti saxlamak üçün çənələr hazırlanır. Qeyd edək ki, bu nadir ağac Azərbaycanda yalnız həmin yasaqlıqdə yayılıb. Başqa meşələrdə olduğu kimi, cinayətkar ermənilər həmin ağacları da qıraraq məhv ediblər.

Erməni vəhşiləri Qarabağın və Şərqi Zəngəzurun təbiyatına qəsd ediblər

mənliklərdə, duman-çəne bələnen irəmənlərdən dəyənən qəzmışık. Bu yerlərdən Uca yaradın heç nəyi asırğəməmişdi, gözəllikdən doymaq olmurdur. Qarabağ və Şərqi Zəngəzur zəngin meşə ölüyü, qiyməti ağacları, nadir bitkiləri ile eśl cənneti xatırladırdı. Təessüf ki, 1990-1993-cü illən əvvəlinə kimi Ermenistan ordusu öz havadarlarını arxalanaraq həmin əraziləri işgal etdi və texminin yüz minlər hektar meşə fondu qəsəbkarların, "vehş qəbile"nin əlinə keçdi. Mütəxəssislərin qənaetinə görə, vaxtlı işgal altna düşən ərazilərdə düşmən qəsədən yanğınlar töredərək 100 min hektar otlak, biçənek, yaşıllıq

du ki, onların eksəriyyəti artıq məhv edilib.

Ermənistan tərəfindən işgal edilmiş Azərbaycan ərazilərində 13197,5 hektar qiyməti meşə sahəsi misli görünməmiş vandalizmə məruz qalıb. İşgal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağaç və kol, o cümlədən Bəsütçay və Qaragöl qoruqları, Arazboyu, Laçın, Qubadlı, Daşaltı təbiət yasaqlıqlarında kimi qorunan ərazilərdə "Qırmızı kitab"da daxil olmuş 60-dan çox fauna və 70-dən çox flora növünün eksəriyyəti ermənilər tərəfindən məhv edilib. Ümumiyyəttelə, su ehtiyatlarının cırkləndirilmesi, meşələrin yandırılması üçün ermənilər mühabir döyüsləri zamanı dünyada qadağan olunmuş fosfor bombalarından istifadə ediblər. Bu bombaların düşdürüyü ərazilidə hər şey məhv olub. Azərbaycanın işgal olunmuş ərazilərində qəsədən töredəlmış yanğınlar nəticəsində, texminən, 110 min hektar ərazi sıradan çıxb. Qarabağda və Şərqi Zəngəzurda yaradılmış qoruqlar və yasaqlıqlar erməni faşistləri tərəfindən məhv edilib. Otuz illik işgal dövründə ermənilər Qarabağın və Şərqi Zəngəzurun təbiyatına qəsd ediblər. Yeraltı və yerüstü servetlər, flora və fauna, bol su ehtiyatlarına, tarihi mədəni-dini abidələr, nadir təbiət incilərinə qənim kasıtları. Əfsuslar olsun ki, ermənilər həmin gözəl və bərəkatlı meşələri, çayları, ormanları, təbii abidələri ekoloji terrora məruz qoyublar. Təessüf ki, otuz il yaxın mündədət Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil edilən ərazilərin yeraltı-yerüstü servetləri erməni vandalları tərəfindən talanıb, qarət olunaraq Ermənistana daşınb.

Azərbaycan hökumətinin 4 iyul 1974-cü il tarixli qərarı ilə Zəngilan rayonunda yaradılan Bəsütçay Dövlət Qoruğu ölkəmizin cənub-qərbində, Bəsütçayın dərəsində yerləşir. Həmin vaxt qorucu ərazinin ləndəft kompleksini, xüsusişlə nadir təbiət çinar meşələyini qorumaq məqsədilə təşkil edilib və sahəsi hərəzdir 107 hektardır.

Bəsütçay meşələyində çinarlar toxum və pöhreler vəsitsəsi artırılıb. Buradakı çinarların 80 faizi pöhralar, 20 faizi isə toxum vəsitsəsi ilə emələ gəlib. Qorucu dəkənən nəhəng ağaçdan birinin yaşı 1200 il, hündürlüyü 53 metr, diametri 4 metrdir. Onun kök gövdəsindən 185 adəd pöhre emələ gəlib. Bu pöhralar de öz növbəsində nəhəng ağaçca benzeyirlər, böyüklerin 100-150 il yaşı və 40 metrə qədər hündürlüyü olub. Təessüf ki, belə bir təbii sərvətimiz 1993-cü ilden başlayaraq işgal illərində erməni vəhşiləri tərəfindən məhv edilib, meşələrə amansız diyan tutulub, qiyməti ağaclar kəsilər mebel istehsalında istifadə olunub.

Müzəffər Azərbaycan Ordusu Qarabağ və Şərqi Zəngəzur işgalçılardan azad edəndən sonra Bəsütçay Dövlət Təbiət Qoruğunda meşələrin bərpasına və yenidən qurulmasına başlanılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Zəngilanın Bəsütçay çayına qızılıqlı forəllər buraxılıb. Eyni zamanda, işgal zamanı kəsilmüş nadir Şərqi çinarlarının yerinə yeni tinglər əkilib və toxum səpilib. Bərpa işləri davam etdirili.

Qaragöl Dövlət Qoruğu 1987-ci ilde Laçın rayonu ilə Ermenistanın Gorus rayonu sərhədində yaradılıb və dəniz səviyyəsindən 2568 metr yüksəklükdə yer-

Qubadlı, Daşaltı və Arazboyu Dövlət yasaqlıqlarında da ermənilər ekoloji terror tərodiblər, flora və faunaya məsilsiz dərəcədə ziyan vurublar, nadir bitki və heynan növlərini qesddən və bilsərədən məhv ediblər. İşğaldan azad edilən ərazilərdən orxulux və hayecanlı vəziyyət Oxçuçayda yaranıb. Çay Ermənistanda beynəlxalq şirkətlər tərəfində idarə olunan mis və molibden mədənərinin ağır metalları və zərli maddələri ilə cırkleşib. Bu çay işğaldan azad edilmiş Zəngilanın qərbi Cənubi Qafqazın ikinci böyük çayı olan Araza töküllü və onun keyfiyyətindən birbaşa təsir göstərir. Çox təessüf ki, beynəlxalq təşkilatlar ermənilərin ekoloji terroruna görə yurum, bu vacib məsesəyə bigənə yaşırlar. Göründüyü kimi, Qarabağda və Şərqi Zəngəzurda Ermənistən təxminən 30 il davam etmiş və regionun ekoloji vəziyyətinə ciddi ziyan vurmış işgalçılıq siyaseti nəticəsində, mütəxəssislərin qənaetinə görə Cənubi Qafqaz regionundan ekoloji tarazlıq böyük sual altına düşüb. İşgal olunmuş ərazilərdə ermənilər tərəfindən hadaya keçirilmiş qeyri-qanuni fealiyyət və təbii ehtiyatların istismarı iqtisadi kontekstlə yanaşı, hem də bir sira ekoloji problemlərə gətirib çıxarır. Meşələrin qırılması və yandırılması, su ehtiyatlarının cırkləndiriləsi, flora və faunanın məhv edilməsi, regionda yerin təkinin talan edilməsi nəticəsində ekoloji tarazlıq ciddi şəkildə pozulub. Bu regionda təraf mülhüt deqradasısi keçmiş ATƏT-in qulağından uzaq, o qədər manəsiz şəkildə baş verib ki, həttə Ermənistən özündəki ekoloji təşkilatlar bu vəhşiliyə görə narahat olublar.

Həyətin pozulmayan bir qanunu var, cinyətkar heç vaxt cəzasız qalmır. Şanlı Azərbaycan ordusu işgalçi Ermənistən diz çökdürdü, silahlı güvələrini məhv etdi, Qarabağ və Şərqi Zəngəzurun özəbidi sakınlarına qaytarıldı. Prezident, Qalib Ali Baş Komandan İlham Olyevin bildirdiyi kimi, vəhşi kimi galib başqasının torpağına istismar edib, onun mənşeyini deyidirmək istəyib, yaşayış məntəqələrinin adlarını deyidirmək istəyib, tarixi abidələrimizi yerləyeksən edib, saxta tarix yaradıb, xırıteler dərc edib. Bu, bölgədə mövcud olan ananələrə, qaydalarla, Qafqazda mövcud olan davranış qaydalarına tamamilə ziddir. Bu, bir dəhənə onu göstərir ki, erməni xalqının bizim bölgə ilə heç bir əlaqəsi olmayıb. Bunlar heç vaxt Qafqaz xalqı olmayıb. Sonradan gəlmələrdir.

Kicik Qafqazın en yüksək zirvəsi Gəmi dağı (3724 metr) Murovdəq silsiləsinin, Qızılıqaya dağı (2843 metr), Qırıqçıq dağı (2827 metr), Böyük Kirs dağı (2725 metr) Qarabağ silsiləsinin şərqi yamaclarının həyratnamə gőzəllişə qərəgədir, dağ çaylarının keçidi yerlərdə isə dərin və sildirmə yamaçları dərələr uzanır, duman-çəndən ibəs geyinir. İndi bu zirvələrdə üçşəngli bayraqımız qurururla dağlıqlanır, dünənən ən güclü ordularından olan silahlı güvələrini zabit və əsgərləri sərhədlərimizi gözə böyəyi kimi qoruyur, düşmənən gözədə verir. Qarabağ və Şərqi Zəngəzurun yaralarının təbii yenidən cana galır, milyonlular pöhre Günsəne səri bacı qalıdır, çaylar öz məcrasına düşür, perik düşmənşə heyvanlar və quşlar öz məscənlərinə qaydırırlar.

Salman ALIOĞLU,
"Respublika".